



Qəzet 1930-cu ildən çıxır

ŞIRVAN ŞƏHƏRİ

№06 (7495)

6 iyun 2021-ci il

Bazar

Qiyməti 20 qəp.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü geniş qeyd olundu

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ölkəmizin hər yerində olduğu kimi, Şirvan şəhərdə də geniş qeyd edilir.

Şirvan Şəhər İcra Hakimiyyətinin Tədbirlər planına uyğun olaraq, xüsusi karantin rejiminin qaydaları göznlənməklə şəhərin idarə, müssəsə və təşkilatlarında, səhiyyə, təhsil və mədəniyyət ocaqlarında Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüne həsr olunmuş silsilə tədbirlər, video-konfranslar, sərgilər təşkil edilir. Onun elmi-nəzəri irsi, idarəetmə fəlsəfəsi öyrənilir. 10 may 2021-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar ümumşəhər tədbiri keçirildi. Öncə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, regional və ictimai-siyasi qurumların nümayəndələri Ulu öndərin şəhərin mərkəzi meydanında ucalan abidesini ziyarət edib, abida ötürü gül-çiçek dəstələri qoyaraq əziz xatirəsinə ehtiramlarını ifade ediblər. Heydər Əliyev Mərkəzində Ulu öndərin heyat və fealiyyətini eks etdirən ekspontanlarla, onun 98-ci ildönümüne həsr olunmuş əl işlərindən ibaret sərgi ilə tanış olundular.

Sona Şirvan "Şəhidlər Xiya-

bani"nda və yeniden qurulmaqdə olan Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkında könüllüllerin iştirakı ilə açıqçılık akışısında iştirak etdilər. Şirvan Şəhər İcra Hakimiyyətində "Heydər Əliyev fenomeni hər bir azərbaycanlı üçün mənəvi xəzinədir" mövzusunda keçirilən konfransda Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Ümummilli lider Heydər Əliyevin mənali ölüm yolundan, həyat və fealiyyətinin mühüm məqamlarından danışdı. Müstəqilliyimizin möhkəmənəsinə, ölkəmənin iqtisadi qüdrətinin güclənməsinə, ictimai-siyasi vəziyyətin sabitləşməsinə yönəlik fealiyyətin prioritəti istiqamətlərini qeyd etdi. Konfransda çıxış edən natiqər Ulu öndər Heydər Əliyevin hər bir azərbaycanlı üçün müstəqil dövlətçiliyə sədaqət rəmzi, mənəvi xəzinə olduğunu, bu günümüze, gələcəyimizə nur saçan siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıldılar. 30 ilə yaxın işğal altında olan torpaqlarımızın Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Orduımız tərəfindən azad edildiyini, ata vəsiyyətinə əməl olunduğunu vurguladılar.

Sonda Ümummilli lider Heydər Əliyevin mənali ölüm yolundan, həyat və fealiyyətinin bəhs edən sənədli film nümayiş olundu.

Sona Şirvan "Şəhidlər Xiya-

Şirvan şəhərində 9 May fasızm üzərində Qələbə Günü qeyd olunub

Şirvan şəhərində 9 May fasızm üzərində Qələbənin 76-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbir xüsusi karantin rejiminin tələblərinə əməl edilməklə təşkil olunub.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, İcra Hakimiyyəti aparatının məsul işçiləri, mərkəzi icra hakimiyyəti orqanlarının regional idarəelerinin, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri Sovet İttifaqı Qəhrəmanı Şirin Şükürovun büstü öünüə gül dəstələri düzüb. 1941-1945-ci illər ikinci dünya müharibəsində doğma Azərbaycanın hündüdündən uzaqlarda mərdliklə, hünərlə vuruşaraq helak olan şirvanlıların xatirəsi ehtiramla yad edilib. Tədbirdə çıxış edən icra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, qələbənin əldə edilməsində həmyerilərimizin şübhətə və Azərbaycan neftinin rolü

Şirvan Şəhər İcra Hakimiyyətində Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüş keçirilib. Xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edilən görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, ictimai təşkilat rəhbərləri və İcra Hakimiyyətinin müsul işçiləri iştirak edib.

Vətənimizin bütövülüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütlə yad edildikdən sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidlərə Allahdan rəhmət, ailə-



Şəhid ailələri ilə görüş



lərinə səbir diləyib. 44 günlük Vətən müharibəsində yüzlərlə şirvanlı gəncin qəhrəmanlıqlı döyüdüyünü, adları Vətən tərixinə qızıl hərflərle yazılışan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gelecek nəsillərə ömrək olduğunu söyləyib. Tarixi Qəlebənin şəhidlərin qanı bahasına elde edildiyini vurğulayıb və belə vətənpərvər, mərd, şücaəti övladlar böyüdüklərinə və övladlarının şəhadət yoxsulmə xəbərinə qürur hiss ilə qarşılaşdırıqlarına görə şəhid ailələrinə təşəkkür nübildir. Dövlətimizin xalqımızın hər zaman şəhidlərin əziz xatirəsinə uca tutacağını və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağına diqqətə çatdırıb. Qeyd edib ki, şəhid ailələrinin hüquqlarını müdafiə etmək, onların sosial-iqtisadi və mənəvi problemlərini daha səmərəli həllinə köməklik gös-

tərmək məqsədilə "Yaşat" Fonduunun və yerli icra hakimiyyəti orqanlarının strukturlarında "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi"nin yaradılması, şöbə müdürünin və böyük məsləhətçinin də qazilərin arasından seçilməsi şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının bariz nümunəsidir. Söz "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi"nin müdürü Elvin Balayevə verilib. Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsinin və rifahının yaxşılaşdırılmasının ölkə Prezidenti cənab İlham Əliyev uğurlu sosial siyasetinin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, Birinci vitse-prezident, cox hörmetli Mehriban xanım Əliyevin Heydər Əliyev Fondu vasitəsilə həyata keçirdiyi tədbirlər və şəhid ailələrinə göstərdiyi hə-

sas münasibətlə mükəmməl örnek olduğunu bildirib. Şəhər İcra Hakimiyyətində yaradılmış qruplar tərəfindən şəhərə erazisində yaşayış şəhid ailələrinin mütəmadi ziyyət olundugunu, onların qayğıları ilə maraqlanıldığını, ailələr tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müvafiq işlərin görüldüyü ilə diqqətə çatdırıb.

Sonra "Şirvan şəhərində Vətən müharibəsinin izləri" adlı videoçarx nümayış olub. Videoçarxda Şirvan ictimaiyyəti tərəfindən şəhidlərin son menzilə izdihamla yola salınması, şəhər rəhbərinin şəhid ailələri ilə görüşləri, Şəhidlər Xiyabanda aparılan abadlıq-bərpa işləri və s. öz əksini təpib. Daha sonra Şəhər İcra Hakimiyyətinin başçısı şəhid ailələrinin problemləri və onları narahat edən məsləhləri dinleyib. Səslənən müraciətlər arasında bir neçə şəhid yaxının işlə terminatı, şəhid adlarının əbdələşdirilməsi, xatirə lövhələrinin düzəldilməsi və bir sıra digər məsələlər yer alıb. Əksər müraciətlər yərindəcə öz həllini təpib. Xatirə lövhələrinin düzəldilməsi üçün hər bir Vətən müharibəsi şəhidinin ailesinə İcra Hakimiyyətinin başçısı tərəfindən müyyən məbələdə məddi vəsait ayrıldığı bildirilib.

Görüşün sonunda şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, cox hörmetli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Onlayn elmi-praktik konfrans keçirildi

27 may 2021-ci il tarixində Şirvan şəhər İcra Hakimiyyəti, Şirvan şəhər Təhsil Şöbəsinin və Şirvan şəhər Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 28 May "Respublika Günü" münasibətə onlayn elmi-praktik konfrans keçirildi. Konfransda Şirvan şəhər İcra Hakimiyyətinin müsul işçisinin, Gənclər və İdman idarəsinin yerli nümayəndələri, Şirvan şəhər Təhsil Şöbəsinin əməkdaşları, feal gənclər iştirak etdilər.

Konfransı giriş sözü ilə açan Təhsil şöbəsinin Metodkabinetin müdürü Elçin Həsənov 28 May 1918-ci ilde Şərqi İlk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən söz açı. Azərbaycan tarixinin şanlı sehifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi neticəsi sayılan və müasir dövlətçilik tariximizdə önemli yere malik olan cümhuriyyətin XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələrinin əsasını qoyduğunu bildirdi.

Daha sonra tədbirdə çıxış edən ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdürü Adəm Hüseyinov bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti təcavüze məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmeden sütüqa ugurası da, onun şüurlarda berqərət etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı öten dövr ərzində milli

dövlətçilik attributlarının bir çoxunu qoruya saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirildiyi siyaset xalqımızın tarixi-mədəni yaddasını özüne qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycanlıq məfkuresi işığında müstəqillik arzularının gücləndirilməsi və rifahının yaxşılaşdırılmasının ölkə Prezidenti cənab İlham Əliyev uğurlu sosial siyasetinin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, Birinci vitse-prezident, cox hörmetli Mehriban xanım Əliyevin Heydər Əliyev Fondu vasitəsilə həyata keçirdiyi tədbirlər və şəhid ailələrinə göstərdiyi hə-

duğunu dedi. O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir sıra müəümətli əhəmiyyətli tədbirlərin həyata keçirildiyini da vurğuladı. Azərbaycanda qadınlara seki hüququnun verilməsi, parlamentin, hemçinin 1919-cu ilin sentyabr ayının 1-de Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul edilən qanunların xüsusi əhəmiyyəti olduğunu dedi. Həmin dövrde Azərbaycan dilinə dövlət dili statusu verilməsinin, 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin varisişidir" kəlamını xatırladıraq, bildirdi ki, Ümummilli lider Heydər Əliyev hər zaman tarixi dəyərlərə, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinin təbliğ edilməsinin vacibliyini vurğulayıb.

1 nömrəli tam orta məktəbin direktor müavini Elnur Novruzov çıxışında qeyd etdi ki, 1991-ci ilde müstəqilliyinin bərpasına nail olarkən müsir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadıq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayraqını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqətlərini dünyaya yadırdı 28 May günü həmin vaxtdan Respublikə Günü olaraq təntənə ilə qeyd edir.

ƏZİZ ŞUŞA, SƏN AZADSAN!

Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir, Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il noyabrın 8-də xalqa müraciətindən

Otaq yoldaşımın mənə verdiyi «dərs»

Həyatimdə iki dəfə Şuşada olmuşam: 42 və 43 il öncəsi.

1977-ci il idi. Məzuniyyətimi qəribi Ukraynanın səfali güşələrindən birinə keçirirdim. Növbəti ekskursiyadan yüksək əhəval-rühiyyə ilə qayıtmışdım. Əsərəngiz mənzərəsi olan bu yələrin gözəlliklərindən otaq yoldaşmia aqzählükə danişirdim. Ryazan şəhərindən olan otaq yoldaşmia sözümüz qurtarana kimi məni diqqətlə dinlədi. Gözləmədim haldə dedi:

-Sizin söylədikləriniz Şuşadakı, Goy-göldəki, Maral göldəki gözəlliklərin yanında heç nədir. Məttəl qaldım. Sonra həmsörbətim Bata dosta dosto olduğumu, onun köməyi ilə Azərbaycanın bir çox gözəl məkanlarını gəzdirdiyini söyledi. Səfali güşələrimizdən elə məhəbbətə, həvəsə da nişardı ki, sanki o yerlərdə doğulub boy-a-başa çatmışdı. Mənim isə onu sakitcə dinişməkden başqa çarəm yox idi. Cünki respublikamızın bu dilber güşələri barədə mən yalnız kitablardan oxumuş, televiziyyadan görmüş, radiodan eşitmışdım. Bu yerlərə səyahət etmək barədə fikirləşmişdim.

Həmin səhbətdən, milliyetce rus olan otaq yoldaşının mənə verdiyi «dərs»dən sonra qəti qərrara geldim ki, növbəti məzuniyyətimi mütləq adı çəkilən səfali güşələrindən birinə keçirəcəyəm.

1978-ci il. Redaksiya həmkarları təşkilatı tərəfindən verilmiş göndərmişlər Şuşaya-sanatoriyyaya yollandım.

Şuşa sanatoriyasına müalicə üçün gəlməmişdim. Ona görə de günlerimi gəzintilərde keçirir, buradakı gözəlliklər həvəsə seyir edir, temiz havasını urur, bulaqlarının duddurubuz kimi suyundan içirdim. İsa bulağında, Cıdır düzündə, Topxana meşəsində bir neçə dəfə olmuşdum.

«Dyadya Aşot»un «bələdçiyyi»

Bir gün nahar vaxtı yeməkxanada elan olundu ki, bazar günü Şuşanın gezməli, görmeli yerlərinə, tarixi abidələrinə ekskursiya təşkil olunur. Arzu edənlər qeydiyyatdan keçsinlər. Bələdçi-niz olacaq. O Şuşanın tarixi abidələri barədə sizlərə maraqlı məlumatlar verəcək. Bu xəbərə çox sevindim. Axi, bələdçidən çox şey öyrəne bilərdik.

Deyilən vaxtdan da tez sanatoryanın 1-ci mərtəbəsindəki foyedə idim. Nə bələdçi, nə də ekskursiyaya yazılanlar gözə dəymirdi. Səbirsizlik edib foyedeki növbətçi xanımdan bələdçinin ne vaxt geləcəyini soruşdum.

-Vaxta var, sizinkilər (ekskursiyaya gedənləri nezərdə tuturdu) hələ toplaşmayıblar. Bələdçi «Dyadya Aşot» bir azdan burada olacaq.

Doğrudan 4-5 dəqiqlidən sonra ekskursiya arzusunda olanlar

nub. Axi, ondan heç nə öyrənə bilmədik. Açığı onu savadlıqlıqda günahlandırdım. Amma çox sonradan başa düşdüm ki, «Dyadya Aşot» savadsız deymış. O sadəcə olaraq erməni xisleti, erməni hiyəsi ilə hərəkət edirmiş.

Bəs bizim Şuşadakı, necə deyərlər, başbilənlərimiz hansı ağilla erməni bi vacib vəzifəye təyin ediblərmiş. Məgər savadlı, vətənpərvər oğul, qızlarımız bələdçiliyin öhdəsindən gələ bilməzdilər?

ƏHSƏN DADAŞOVUN «müəllimi»

Erməni riyakarlığı, erməni ya-lanı, erməni abırsızlığı, lovğalığı-



(5-6 nəfər) foyedə göründülər. «Dyadya Aşot» adlandırılan şəxs da sanki onların gələcəyi vaxtı bilmiş kimi o da gelib çıxdı. Ona verilmiş siyahını oxudu. Məlum oldu ki, ekskursuya yazılınların dördə biri gelməyib. Bə-lədçi bizi mənəli-mənəli süzbü:

-Gedəyin, -dedi. «Dyadya Aşot» la müxtəlif ünvanlarda olduq. Milliyətçə erməni olan bələdçi hər hansı obyekti barədə çox qısa məlumat verir, bizi tələbsidiridi. Necə deyərlər, üzündən zehər yağan bu kişi ele vəziyyət yaratmışdı ki, ona hansısa sualı verməyə çəkinirdi.. Ona görə de susub dedikləri ilə kifayətlənməli olurduq. Bələdçidən «öyrəndiyim» iki məsələ yadımda qaldı.

Birinci: Uçmuş qala divarının bir hissesini göstərib (burada təmir gedirdi) dedi:

-Eni 1 metrden çox olan bu hissəni bir-birindən ayırmalı olmur. Deyilənə görə sement əvəzinə burada yumurtadan istifadə olunub. Sonra istehza ilə elave etdi:

-Xanlar, bəylər o qədər yumur-tanı haradan təpiblər görsən? Bunun üçün gərek bütün Şuşa və ətrafdakı yaşayış məskənlə-rində yalnız toyuq saxlayıldılار.

Sora sözünü dəyişdi:

-Belə deyir, biz də onu size çatdırırıq. Düzdür, səhvdir deye bilmərem.

İkinci epizod. Şuşa məscidi-ne yaxınlaşanda bələdçimiz ayaq saxladı.

-Mən ora getməyəcəyəm. Siz de onun həyətindəki kitabxana, klubə gedin. İşçiləri size məlumatlar verəcəklər. Amma çox da onları sorğu-sualı tutmayıñ. Savaudsızdır, onlardan maraqlı heç nə öyrəna biləməyacəksiniz.

Amma kitabxana ve klub işçiləri bizi səmimi qarşılıb bizləre bələdçimizdən çox maraqlı, gərklə məlumatlar verdilər. Təkəcə kitabxana ve klubun fealiyyətindən deyil, ümumilikdə Şuşa barədə səhbətimiz həddindən artıq maraqlı alındı. «Dyadya Aşot» xəbəri göndərib bizi çağırma-sayıdız biz burada daha çox şey öyrəne bilərdik.

Ekskursiyadan sonra öz-özümdən soruşdum: -Göresən «Dyadya Aşot» niye bələdçi təyin ol-

nin nə olduğunu bizlər 1980-ci illərin sonlarında daha aydın görəcəkdir. Amma hələ 1978-ci il idi.

Şuşaya istirahətə gedəcəyi-mi biləndə çalışdıqım «İSİQ» qəzətinin sənaye, tikinti, nəqliyyat şöbəsinin müdürü mərhum Ağaxan İsgəndərov dedi:

-Yaxşı oldu. Mən də gelib bir-iki gün qalaram. Şuşada birge dincələrik. Həm ticarət, həm də ziyarət olar.

Ağaxan müəllim bu atalar sözünü təsadüfi çəkmirdi. Məsələ belə idi. O illərdə şəhərimizdə neçə tikinti quraşdırma idarəsi fəaliyyət göstərirdi. Dövlət Rayon Elektrik stansiyasının tikinti-quraşdırma idarəsi qabaqcıl müəssisələrimizdən sayılırdı. Qabaqcıl, işgüzar kollektivi olan bu idarəni «həmkarlarından» bir cəhət fərqləndirirdi. Bu idarənin inşaatçıları təkçə şəhərimizdə deyil, digər rayon və şəhərlərde sifarişlər yerinə yetiridilər. A.İsgəndərov bu idarə kollektivinin Şuşada Pioner düşərgəsi inşa etdiyi bilmiş. Ona görə de Şuşaya iki məqsədə geləcəkdi. Həm inşaatçılarımızla görüşüb məqəle hazırlayacaq, eyni zamanda fırıldanlı istifadə edib 1-2 gün Şuşayada qalıb mənimlə dildi ki, haqq dənizyasa qovuşmuşdu.

Saday kişini kənara çəkib xahiş etdim ki, bu «musiqiçiləri» yola sal, getsinlər. Belə quduran adamlara rast geləməmişəm. Biri deyir ki, Əhsən Dadaşov müəllimli olmuşam. O birinden soruşsaq o da deyək ki, Habil Əliyevin ustadı mənəm. Burada getməsələr biz gedəcəyik.

Saday kişى ürekden gülüb dedi:

-Bu millətin hamisi bedir. Neçə ildir mən burada çalışıram. Mən yalvarıb yaxarıb işa düşəliblər. 5-10 gün keçməmiş gelib deyirler ki, biz usta və ya briqadır olmalıyıq. Soruşuram ki, bəs sizi öyrədən bu briqadır, usta işləyənləri hara göndərim. Abır-sabırsız deyirler ki, onların el-lərindən iş gəlmir. Təsəvvür edin, 20-25 il iş təcrübəsi olanlardan özlərini bacarıqlı oldudularını utanmaz-utanmaz deyirler. Qaldı ki, bu «sənətçilər», onlar da həmin millətin nümayəndələridir. Narahat olma, indi yola salaram. Saday kişi sözünün üstünde durdu. Pul verib canımızı, zövqümüzü korlayan «sənətçilər» qurtardı.

Şavaşa qaralsa da Isa bulağında rahatlıqla yeyib içidik. Amma onu da deyim ki, məclisimiz ne qədər şəhərə de erməni «sənətçilər»inin həyasızlığını unuda bilmirdim.

Saday kişi gülüb dedi:

-Bəli, görüşümün «rəsmi» hissəsi bitdi. Indi «qeyri -rəsmi»

hissəmiz başlayır. Şuşaya gələ-sen, Isa bulağına getməyən, günah olar. Saday kişinin idarə etdiyi «Qaz-21» markalı «Volqa» ile Isa bulağına çatanda bu-rada sakitlik idi. Axi axşamın düşməsine çox da qalmamışdı. Buradan uzaqlaşan iki nəfər diqqətimizi cəlb etdi. Saday kişi de onları görmüşdü. Siqnal verib onları saxlatdırıldı.

-Bunlar erməni musiqiçiləridir, -dedi. «Buranın daimi sakinləri-ri». Gələn qonaqları şənlen-dirib pul qazanırlar. Saday kişinin bize musiqiçi kimi təqim etdiyi bu şəxsələr tez geri dönüb el-lərindən kisəyə oxşar qabı açmağa başladılar. Sonra Saday kişi ilə salamlasdılar.

İrişə-İrişə.

-Kişi, (Saday kişini nəzərəde tuturdu) qonaqlarına kep verəcəyik.

Məclis qızışdı. Saday kişinin bizişləmə gələn inşaatçı yoldaşlarından birinin yaxşı səsi olduğunu şahidi olduq. Amma düzünü bilsəniz, bu ermənilərin ne çal-dıqlarını başa düşmürdüm. Ermənilər bizişləmə yeyib-icir, cuşə gelir, sonra musiqi aletlərini ellərine alıb uda oxşar musiqi aletlərinin də, kamana da başına, necə deyərlər «oyun» açırdılar. Bu başabəla «sənətçiləri» susdurmaq üçün onları səhbətə başla-dı. İlk sualımlı belə oldu:

-Musiqi təhsiliniz var? Haranı qurtarmışız? Ud çalan məni mənali-mənali süzbü dedi:

-Ara, nə müəllim! Bu istedad mənə atadan-anadan, köküm-dən gelib. Biz nəsilikcə sənətkarlıq. Bütün musiqi aletlərindən çalırıq. Bilişən ne qədər sagidim olub. Hamısı da tanınmış sənətkarlardır. Çoxu da Bakıda yaşıyib işləyir.

-Belə yetirmələrindən birinin adını çeka bilərsiz?

-Niye çəkmirəm. Əhsən Da-daşov onlardan biridir. Mizrab tutmağı ona mən öyrətmışam. Bakıya gedəndə onu tap, soruş. Zəhmetimi unutmayıbsa düzünü deyəcək. Onu yetişdirmək üçün olmasın azyiyətini çəkmışam. Düzü sənətçi olacağına çox da inanmirdim. Nəse məndən öyrəndi... Səhbəti burada saxlama-ğın məcbur oldum. Çünkü tanınmış böyük sənətkarımız Əhsən Dadaşov hara, sənətənən xəbəri olmayan bu erməni diğası hara. Həm də heç onun xəbəri yox idi ki, görkəmlü sənətçimiz bir neçə il idi ki, haqq dənizyasa qovuşmuşdu.

Saday kişini kənara çəkib xahiş etdim ki, bu «musiqiçiləri» yola sal, getsinlər. Belə quduran adamlara rast geləməmişəm. Biri deyir ki, Əhsən Dadaşov müəllimli olmuşam. O birinden soruşsaq o da deyək ki, Habil Əliyevin ustadı mənəm. Burada getməsələr biz gedəcəyik. Saday kişى ürekden gülüb dedi:

-Bu millətin hamisi bedir. Neçə ildir mən burada çalışıram. Mən yalvarıb yaxarıb işa düşəliblər. 5-10 gün keçməmiş gelib deyirler ki, biz usta və ya briqadır olmalıyıq. Soruşuram ki, bəs sizi öyrədən bu briqadır, usta işləyənləri hara göndərim. Abır-sabırsız deyirler ki, onların el-lərindən iş gəlmir. Təsəvvür edin, 20-25 il iş təcrübəsi olanlardan özlərini bacarıqlı oldudularını utanmaz-utanmaz deyirler. Qaldı ki, bu «sənətçilər», onlar da həmin millətin nümayəndələridir. Narahat olma, indi yola salaram. Saday kişi sözünün üstünde durdu. Pul verib canımızı, zövqümüzü korlayan «sənətçilər» qurtardı.

Şavaşa qaralsa da Isa bulağında rahatlıqla yeyib içidik. Amma onu da deyim ki, məclisimiz ne qədər şəhərə de erməni «sənətçilər»inin həyasızlığını unuda bilmirdim.

(ardı var)

F.RƏHİMOV

Regional əməkdaşlığın qurulması üçün iqtisadi layihələr mühüm əhəmiyyət kəsb edir


Nizami Gəncəvi Beynəlxalq Mərkəzi müəməl bir platformadır. Burada müxtəlif ölkələrin keçmiş dövlət və hökumət başçıları, dünyada tanınan ekspertlər, nüfuzlu elm, iqtimai və siyasi xadimlər təmsil olunur. Bu mənada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi tədbirlər önmə ilə hər zaman diqqət mərkəzində olur. Azərbaycan bu kimi mühüm beynəlxalq platformalar vasitəsilə sühl və əməkdaşlıq təşəbbüslerini nümayiş etdirir.

Mayın 20-də təşkil olunmuş «Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivi» adlı videoformatda müzakirələr də bu baxımdan böyük önem kəsb edir. «Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivi» adlı videoformatda müzakirələrin keçirilməsi II Qarabağ mühabiblərindən sonra keçirilən silsilə konfranslar davamıdır. Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi videokonfronda bir sıra mühüm mesajlar verdi. Əslində, bu konfrans Azərbaycanın regionumuzda yaradıldığı yeni reallığın qlobal müstəvیدə təqdimati idi. Nəzərə almaz lazımdır ki, 9 il əvvəl bu beynəlxalq mərkəz yaradılcən onun əsas missiyalarından biri kimi, Azərbaycan həqiqətlərinin, mədəniyyətinin, mill-mültikultural dəyərlərinin, sühlün və ədalətin təbliğ edilməsi və Qaraba

Vətənə şərəfle xidmət edərkən şəhid olan daha bir həmyerlimiz Hüseynov Həsən Tofiq oğlunun atası, el aqsaqqalı Tofiq dayı ilə bir neçə ay öncəsi Şuşanın işğaldan azad edilməsi ilə bağlı Şirvanda-Heydər Əlyiyev meydanında keçirilən tədbirdə rastlaşmışdıq. Bir gözü gülən, o biri gözü ağlayan Tofiq dayı əllərinin göylərə açaraq Allaha şükür edirdi. O bildirdi ki, 2020-ci ilin 27 sentyabrında terrorçu erməni silahlılarının töretdiyi təxribat xarakterli növbəti hücumu zamanında dəf edildi. Ermənilərin yenidən torpaq işğal etmək arzuları ürəklərində qaldı.

ŞƏHİDLƏRİMİZ

XATIRƏSİ UNUDULMAYACAQ HƏSƏN



Tofiq Hüseynov onu da eləv edib bildirdi ki, ikinci Vətən müharibəsi birinci Qarabağ müharibəsindən bir çox nüanslarla fərqlənirdi. Birlərdən ən alıcı rəşadətli Azərbaycan ordusundan illər ərzində hərtərəfli inkişaf etdirilmişdir.

Təqəbüdü T. Hüseynov birinci Qarabağ müharibəsində bağlanan atəşkəsden bir az sonra yenidən menfur niyyətine el atan, atəşkəsi pozan ermənilər məbarizədə şəhid olan oğlu Həsən haqqında xatirələrini dile getirərək kövrəlib qəhrənlər. Çünkü uzun illerdən sonra

haqqın, ədalətin bərqrər olduğunu görür, cünki indi Həsənin və silahdaşlarının ruhları şaddır. Artıq Qarabağın ve onun baş tacı Şuşanın hesətinə də son qoyulub. Şəhid atasından öyrənirəm ki, Həsən Tofiq oğlu Hüseynov 1976-ci il dekabrın 22-də Şirvan şəhərində neftçi ailəsinin təvəllüd tapşımış.

O, 1983-cü ilde Şirvan şəhərindəki 18 nömrəli məktəbin birinci sınıfına daxil olub. Şirvandakı orta musiqi məktəbinin zərb aletləri sınıfında də təhsil alıbmış. Səkkizinci sınıf bitirirək o vaxtkı 152 nömrəli Şirvan Peşə məktəbine qəbul olunan H. Hüseynov «Elektrik dəzgalarının temiri üzrə peşəye yiye-lənibmiş. Ailenin üçüncü övladı olan Həsən Tofiq oğlu 1994-cü ilin yazında həqiqi hərbi xidmətə çağırılıb. Onun xidməti dövrü Ermənistən və Azərbaycan tərefələri arasında 1994-cü il mayın 12-də cəbhədə atəşkəs dövrüne təsadüf edib. Lakin öz çirkin əməllərindən əl çəkməyən erməni silahlıları atəşkəsi təkrar pozub. Bu hal müntəzəm xarakterli olmuşdu və tez-tez tekrarlanırdı. 1996-ci il dekabrın 21-də gecə saatlarında düş-

mən adət etdiyi kimi ordu-muzun mövqelərini təkrar atəşə tutmuşdu. Qüvvələrimiz genişmiqyaslı təxribatın qarışısının alınmasına ehtiyat olduğu üçün vəziyyətə uyğun olaraq döyüş tapşırığı alıb. Təxribatçı erməni qüvvələrinin geri çəkləməsi istiqamətində aparı-

lan döyüşlərdə iştirak edən casur əsgər H. Hüseynov düşmənə qarşı mərdliklə vuruşur. Həmin gecə düşmən tərəfin atdırığı atəş nəticəsində ağır güllə yarası alan cəsur əsgərimiz Ağdamın Zəngüşəlli kənd xəstəxanasına çatdırılmışda o şəhidliyə qo-vuşmuşdu.

Vətən təpinqərinin Ağdamın müdafiəsi zamanı şəcətələr göstərən, düşmənə mübarizədə 1996-ci ilin 21 dekabr tarixində şəhid olan H. Hüseynovun doğum gününe bir gün qalırıb. Bir neçə gün əvvəl ordudan təxris ediləcəkdi. Ömrünün baharında, fəslin qışında şəhid olaraq doğulduğu Şirvan şəhərindən eloğlumuz indi Şəhidlər xiyabanında uyuyur. illər keçəsində o unudulmur və unudulmayacaq! Ərazi bù-tövüyümüzün müdafiəsi uğrunda şəhid olmuş Həsən Tofiq oğlu Hüseynovun xatirəsi her zaman əziz tutulur. Bu gün şəhidin bir vaxtlar yaşa-dişi binanın üzerinde xatirənin əbdiləşdirilməsi üçün xatirə güsəsi yaradılıb. Binanın yanından keçənlər bir anlıq da olsa ayaq saxlayaraq ruhuna dualar oxuyurlar.

**Həmidə FAZILQIZI,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü**

Qazılərimiz

VƏTƏN MƏNƏ OĞUL DESƏ NƏ DƏRDİM...

Əsgər andı atəş demək,
Əsgər andı yürüş demək.
Vətən mənə oğul dedi,
Vuruş demək, döyüş demək...

Doğrudan da belədir. Əsgər andı yürüş, vuruş deməkdir. Bu vuruş müqəddəs vuruşdur. Vətən uğrunda vurşmaq, şəhid və ya qazi olmaq şərəfdir, namusdur və ən nəhayət vətəndaşlıq borcudur.

Hüseynov Pərvan Ağakərim oğlu 2-ci Qarabağ savaşıqın qazasıdır. O döyüşə atılonda bir amal uğrunda vuruşurdu: vətənin azadlığı üçün. Fikirlesirdi ki, ölərəməsə şəhid olub en yüksək zirveyə ucalaram, qala-ramas qazi adı qazanaram.

Pərvan Hüseynov 16 mart 1999-cu ilde Şirvan şəhərində ressam ailəsində dünyaya göz açmışdır. 18 nömrəli məktəbi bitirdikdən sonra Şirvan Dövlət Humanitar və İqtisadiyyat kolleginə daxil olmuşdur.

2018-20-ci illərdə həqiqi hərbi xidmətini Ağdam rayonunda başa vurub eve qayıtmışdır. Heç 6 ay keçməmişdi ki, erməni faşistlərinin quldurcasına ölkəmizə basqını başladı. Vətənin çağırışına, onun müdafiəsinə qoşulanlardan biri kimi ikinci dəfa cəbhəyə yola düşdü. Quru qoşunlarında xidmət edib telim keçmişdi. Avtomatla sərrast atəş açmaqdə fərqlənmişdi.

Müsahibimlə yaşadığı Xəqani küçəsindəki 23 №-li evdə - evyanda çay süfrəsi başında səhbətə başlayıram. Uca boylu, əzələli və həzircavablı bir gəncdir.

-İdmanlla məşğul olmamışan?

Olmuşam, dedi. Orta məktəbdə və kollecdə oxuyarken idmanın ağırlıq qaldırma növü ilə.

-Na qəder qaldıra bilirdin?

-Yüz qırq kilogramla qüvvəmi sınamışam. Lakin sonra hərbi xidmət və müharibə onu yarımcıq qoymuş.

-İlk döyüşün harada oldu və nə vaxt yaranıdan?

-2020-ci ilin 29 sentyabrında Ağcabədi rayonunun Laçın ovalığı deyilən yerdə olduq. Az sonra Füzulinin Alxanlı kəndi uğrunda döyüşə başladıq. Oranı azad etdikdən sonra Qaraxan-beyli kəndini də ermənilərdən azad etdik. Onları xeyli canlı qüvvəsinə, hərbi texnikasını məhv etdik. Bu çox ağır döyüş oldu. Biz tərefəndə də



xeyleyi ölen və yaralananlar oldu. Mən də kelle-beyin zədəsi aldım. Lənkaranlı cəbhə yoldaşım Nahid Talibzadə də mənimlə birgə yaralandı. Lakin biz əvvəlcə ağır yaralıları arxaya-xəstəxanaxa yola salırdıq. 2 gündən sonra mənim də vəziyyətim pisleşdi. Hacıqabul rayon xəstəxanasında 21 gün müalicə alımdan sonra yenidən silahdaşlarımın yanına-Xocavənde qayıtdım. Artıq müharibə bizim xeyrimizə qurtarmışdı. Qarabağ Ali Baş Komandanımız İlham Əliyevin «dəmir yumruğu» və ordumuzun səyi nəticəsində azad olmuşdu.

-Bəs indi sağalmışlığın nə vəziyyətdədir?

-Şükür Allaha ki, özümü idarə edə blırməm. Amma sağlamlığım tam bərpa olunmayıb. Bu yaxınlarda yenidən müayinə olunmaq üçün həkim komissiyasına getmek fikrindəyəm.

Söhbətimizə bayaqdan bizə qulaq asan Pərvanın anası Mərziyə xanım da qoşulur:

Pərvan yaralanın günü sanki ürəyimə damlaşdı. Bizdən bunu gizlətmidi. Ana qəlbə həssas və kövrək olur. Hacıqabul xəstəxanasına geləndə bildik ki, o yaralanıb. Şükür Allaha ki, o sağ qaldı və təpinqərimiz də geri alındı, şəhidlərimizin ruhu da şad oldu.

Döyüşdəki şücaətinə görə hansı mükafatınız var?

«Cəsər döyüşçü», «Füzulinin alınmasına görə» medal və təşəkkürnamələr almışam.

Xeyli səhbətdən sonra axırkıncı sualımı verdim:

-Düşmən yenə hücum etmək fikrinə düşsə gedərsənmi döyüşə?

-İcəze ver buna dahi şairimiz Məmməd Arzın seirini ilə cavab verim...

-Vətən mənə oğul desə nə dərdim...

Mamir olub qayasında bitirdim...

Əlbette gedərem, Vətən ana demekddir.

Ananı sevməməkmi olar?..

-Maraqlı müsahibəyə görə təşəkkür edirəm.

-Sağ olun!

**Musaxan HEYDƏRLİ,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü**

DƏNLİ VƏ TEXNİKİ BİTKİLƏRİN YİĞİMİ DÖVRÜNDƏ VƏ MEŞƏLƏRDƏ YANĞIN TƏHLÜKƏSİZLİYİ QAYDALARI

yüksək gərginlikli hava elektrik xətlerindən baş verən qəzadan, ocaqdan düşən qığılçımdan, kombaynlarda və digər texnikaların atqı borularında qığılçımışdır. Bütün sahələrin yandırılması səbəblərindən ilə baş verdiyi melum olmuşdur.

Büçülmüş taxiş sahələrinin yandırılması qadağandır və buna görə taxiş sahəsinin sahibi məsuliyyət daşıyır.

Qeyd edildiyi kimi ot və taxi yiğimi mövsümünün başlanmasına az qalır. Kombaynların sahələre çıxdığı, yəni taxiş yiğimi, mal-qara üçün silos, senaj, quru ot tədarükü görüldüyü bu vaxtda dənli və texniki bitkilərin yanğından qorunması üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi emel olunmalıdır. İlk növbədə xüsusi olaraq, qeyd edək ki, müvafiq qanunvericilikdə mülliyyət formasından asılı olmayaq hər bir təsərrüfat rəhbərinin tabeliyində olan ob-yektlərin yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıması təsbit olunmuştur. Odur ki, ot biçini və taxiş yiğimi başlayan vaxtdan qurtarınadək təsərrüfat rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına emel olunmasını təmin etməli bununla əlaqədar kənd təsərrüfatı işçiləri arasında müvafiq maarifləndirmə işləri aparmalıdır.

Taxil və ot, kuleş yiğimə cəlb edilən yanğın təhlükəsizliyi tələbələrinin qarşısında tələbatlıdır. Qeyd edək ki, qaydaların qorunması üçün yanğın təhlükəsizliyi tələb etməli, dənli və texniki bitkilərin yanğına qarşı təbliğat xarakterli tədbirlər həyata keçirilməlidir.

Birinci növbədə qeyd edilməlidir ki, dənli və texniki bitkilərin əkin sahələri yanaşı məşələləri yanğından qorunması tek yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də agrar sahədə o cümlədən fermer təsərrüfatında çalışan bütün şəxslərin ümde vəzifəsidir və bu sahədə onların qarşısında ciddi tapşırıqlar qoyulur.

Qeyd edək ki, her il ot və taxiş yiğimi mövsümüne hazırlıq dövründə Dövlət Yanğın Nəzarəti Xidmeti bütün regionlarda yerli icra hakimiyətlərinin, belediyyə sədərlərinin, fermerlərin, aqroservis rəhbərlərinin, meşə mühafizəsi və bərpası idarələri işçilərinin təşəkkür ilə seminarlar, yanğına qarşı təbliğat xarakterli tədbirlər həyata keçirir. Amma her il bu tədbirlərin keçirilməsinə baxmayaraq təsəsüf ki, taxiş sahələrdə, meşələrdə yanğın hadisələri baş verməkdədir.

Araşdırma zamanı yanğınlardan, sıqaret çekmə zamanı ehtiyatsızlıqlandan, neqliyyat vasitələrinin sistemlərinin, mexanizmlərinin və hissələrinin nasazlılarından,

sul yiğimdə iştirak edən traktor və kombayn sürücüləri, onların köməkçiləri digər mexanizatorlar, eləcə də məhsul yiğimə cəlb edilən hər bir şəxs müvafiq qaydada xüsusi program üzrə yanğına qarşı təlimatlandırılmalıdır.

Yanğınlarda təhlükəsizliyin qorunması üçün yanğın təhlükəsizliyi tələbələrinin qarşısında alımaq məqsədilə kotanlı təltifatlar olmalı, taxiş zəmilərində və onların yanlığında külüç yandırılması və tonqal qalanmasına yol verilməlidir. Tarla şəraitində traktor, kombayn və digər maşınların yanacaqla təmin edilməsi onların müharriklərinin işi dayandırıldıqdan sonra yanacaqdoldurulan maşınlarla həyata keçirilməlidir. Gecə vaxtı texnikaların yanacaqla doldurulması yol verilməzdır.

Məhsul yiğimi dövründə bir sıra zəruri yanğın təhlükəsizliyi tədbirləri həyata keçirilməlidir. Biçin işi aparılan taxiş zəmilərinin yanlığında baş verə biləcək yanğınlardan qorunması alımaq məqsədilə kotanlı təltifatlar olmalı, taxiş zəmilərində və onların yanlığında külüç yandırılması və tonqal qalanmasına yol verilməlidir. Tarla şəraitində traktor, kombayn və digər maşınların yanacaqla təmin edilməsi onların müharriklərinin işi dayandırıldıqdan sonra yanacaqdoldurulan maşınlarla həyata keçirilməlidir. Gecə vaxtı texnikaların yanacaqla doldurulması yol verilməzdır.

Meşələrin yanğın təhlükəsizliyi de daim diqqət mərkəzində saxlanılmalıdır. Belə hadisələrin qarşısının alınmasında idiyotları dövlət orqanları ilə yanışı vətəndaşların da üzərlərinə çox mühüm vezifələr düşür. Qeyd edək ki, külli miqarda ziyana nöticələnən yanğın hadisələrinin baş verməməsi üçün yay mövsümündə qabaqalyıcı tədbirlərinin görülməsi dərhalıdır. Meşə və meşə sahələrinin yanğınlardan qorunması üçün qaydaların qorunması deməkdir. Çünkü insanların həyat fəaliyyətində onların sağlamlığındakı mühüm rol oynayan meşələrinin daim qayğıya ehtiyac vardır. Meşələrdən bəhərənək məsələ onun nemətliyin istifadə etməklə yanaşı təbətin bu əvəzsiz nemətini qorumaq onu galəckə nəsilərə ərməğan etmek her bir vətəndaşın mənəvi borcudur.

Meşələrdə yanğın təhlükəsizliyin cavabdeh şəxsler, o cümlədən yanğına qarşı təbliğat şöbəsi

məşə mühafizəsi mühəndisləri meşələrin yanğın təhlükəsizliyi qaydalarını bilməklə meşə sahələrində və zolaqlarında yanğına qarşı rejim təyin etməli və ona ciddi riayət olunmasını daim nəzarətdə saxlamalıdır. Meşə təsərrüfatının rəhbər işçiləri, yanğı



**Sadiq ƏLİYEV,
Şirvan şəhər Polis şöbəsinin
Dövlət Yol Polisi
Bölməsinin yol nəqliyyat
hadisələri üzrə baş inspektorü,
polis bas leytenantı**

Yazımıza bu atalar sözünü seçmeyim təsadüfi deyil. Bütün sahələrdə, hər yerdə ehtiyatla hərəkət etmək, mövcud qayda-qanunlara ciddi eməl etmək bir çox qəzalarдан, bədbəxt hadisələrdən qurula bilərik.

Bu gün küçələrimizde şütyən, birləşmədən yaraşıqlı, müxtəlif mərkmələri görendən sevinməye bilmirsən. Sükən arxasında əyleşən gənclərimizin böyük eksəriyyətinin (istər bey, istərsə de xanım olsun) peşəkarlığını görəndə qurur duyu-rug. Daxilişimizdən bir səs gelir: Allah sizini her birləşdən qorusun!

Bəli, şəhərimizdə səxsi minik maşınları, ictimai nəqliyyat vasitələri durmadan çoxalır. Bu yaxşı haldır. Avtomobilərin, kükə və xiyabanlarımızın sayı artlığı kimi əhalimizin de-

YOLLAR, PİYADALAR, HADİSƏLƏR... EHTİYATLI OĞULUN ANASI AĞLAMAZ

sayı çoxalır. Bütün bunlar gözəldir. Amma burada qarşıya çıxan problemlər də artır. Küçələrimizdə sıxlıq yaranır. İstər sürücü, istərsə de piyada tərəfindən edilən kiçik diqqətsizlik, ehtiyatsızlıq bədbəxt hadisə-yə səbəb olur.

Bəle vaxtda yol polisi əməkdaşlarınında qayğısı artır. Məqsədimiz, vəziyət borcumuz budur ki, qəza baş vermesin. Heç kəs Böyük Yaradanın ona bəşər etdiyi ömrü yarmışq başa vurmasın. Və ya sağlamlığını itirməsin.

Qonaqlar da, şəhərimizin sakinləri de aydın görürler ki, son vaxtlarda küçələrimizdə işaqforlarının sayı artırıb, piyadalar üçün çəkilen kecid xətərlər vaxtı vaxtındə rənglənir. Bunlar hadisələrin qarşısını almağa kömək edir. Biz Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə esasən «Piyadalar, diqqətli olun» şartı adı altında hərəkətin təhlükəsizliyi haftası keçiririk. Həmin göstəriş esasında Şirvan şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Hikmat Quliyev tərəfindən təsdiqlənmiş tədbirlər planının uğurla həyata keçirilmişdir. Tədbirlər planında nəzərdə tutulan bütün bəndlər vaxtında, keyfiyyətə icra olunmuşdur. Onlardan bir neçəsini qeyd etmək istəyirəm. Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısın almaq məqsədi ilə nəzəret-profilaktiki tədbirlərin sayını

artırmışdır. Xoş yaz havasıdır. Şəhərimiz de yaşlılığı bürünb. Belə havada uşaq da, böyük də parka, kükələrə çıxır, təmiz hava udmaq, bir sözlə mənəli dincəlmək istəyir. Xüsusilə, istirahət günlərində, axşamlarda əhalinin adını qeyd etdiyimiz yerlərdə qələbəli hiss olunur. Belə günlərdə bizim əməkdaşlar əhalinin daha çox istifadə etdiyi ərazilərdə yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına ciddi nezareti edirlər. Bi-zı tez-tez Heydər Əliyev prospektində, Məhəmməd Əmin Rəsulzadə küçəsində, istirahət və mədəniyyət parklarımızın yaxınlığından keçən kükələrde görmək olar. Piyadaları müəyyən edilmiş kecid yerlərdən istifadə etməyə çağırırq. Bəzən, necə deyərlər qanunun sərt üzündən istifadə etmək məcburiyyətində qalırıq. Hərəkətin təhlükəsizliyi keçirilən heftədə və sonrakı günlərdə onlara protokol tərtib etmişik. İntizamsız piyada və ya sürücü barədə ciddi ölçü götərmişdir. Məqsədimiz heç də insanları cezalandırmaq, xoş ovqatlarını qaralmaq deyil. Məqsədimiz hər bir kəsin təhlükəsizliyini, sağlamlığını qorumaqdır. Təhsil, tibb, idman və digər ictimai müəssisələrin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşlığı yerlərdə onların hərəkət marşrutlarında yol şəraitini müəyin olunmaqla, hərəkətin təhlükəsizliyinin təmin



edilməsi məqsədi ilə müvafiq yol nişanlarının qoyulması, yararsızlarının yeniləməsi ilə əvvələnməsi, pozulmuş nişanlanma xətlərinin bərpa olunması istiqamətində də zəruri tədbirlər görmüşük.

Bu tədbirlər Heydər Əliyev, 20 Yanvar, Naxçıvan, Səməd Vurğun və digər küçələrdə həyata keçirilmişdir.

Maarifləndirmə işi səmərəli aparılanda onun nəticələri sevindirici olur. Tez-tez şəhərimizin ümumtəhsil ocaqları şagird və mülliəm kollektivinin qonağı olur. Yeniyetmələrin bu tədbiri maraqla izlədiklərinin

lan və qızışdır. Tam səmimiyətə deyə bilerəm ki, görüş çox məraqlı keçdi. Şagirdlərə yanaşı müəllimlər də tədbirdən razı qaldıqlarını bildirdilər. Yol polisi əməkdaşları sualları dəqiq cavablandırılar. Bəzi sualların cavabını praktiki olaraq şagirdlər izah etdi.

Yazımın sonunda yene əvvəlki fikrimi təkrar etmək istəyirəm. Ehtiyatlı oğulun anası ağlamaz. Hamiliqla kükə hərəkəti qaydalarına ciddi eməl etsək, necə deyərlər uduzmariq. Piyadalar, sürücülər də kükəyə çıxanda son dərəcə diqqəti olmalıdır.

Şirvan Şəhər İcra Hakimiyyəti yanında ictimai Şura-nın yenidən yaratılması barədə

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanının 1.1.5-ci yarım-bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai Şura-nın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilmesine dair Əsasnamə”yə uyğun olaraq, Şirvan Şəhər İcra Hakimiyyəti yanında ictimai Şura üzvlüyüne irəli sürülen namizədlər 2021-ci il mayın 18-dən iyunun 14-dək Təşkilat Komissiyası tərəfindən qeydiyyata alınacaqdır.

Vətəndaş cəmiyyəti institutlarından namizəd bərdənənəyidəki məlumatların (mail@shirvan.az.gov.az) elektron poçt ünvanına təqdim etmələri xahiş olunur:

• İctimai Şurada üzvlüyə na-

mızədindən irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilmək);

- Şəxsiyyət vəsiqəsinin surəti;
- Namizədin tərcüməyi-hali;
- Namizədin vətəndaş cəmiyyəti institutunun üzvü olduğunu təsdiq edən sənədin surəti;
- Şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasına sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək dığər sənədlər);
- bütün bənlərdən əlavə, namizəd barədə ətraflı məlumat veren digər sənədlər də təqdim oluna biler. Qeyd edək ki, Şirvan Şəhər İcra Hakimiyyəti yanında yaradılacaq ictimai Şura-yaya seçkilər 25 iyun 2021-ci il tarixində saat 11:00-da Yeni Azərbaycan Partiyası Şivan Şəhər Təşkilatının inzibati binasında keçiriləcəkdir.

Şirvan Şəhər İcra Hakimiyyəti yanında ictimai Şura-yaya seçkilər keçiricisi



BURADA HAZIRLIQLI KOMPÜTER MÜTƏXƏSSİSLƏRİ HAZIRLANIR

İndi texnika əsrindir. Yeni-yeni qurğular, texnologiyalar və cürbəcür aparatlar istehsal və istifadə olunur. Bir sözə, hər şey təzələr, yenilənir, inkişaf edir. Yeniliklər yiyələnmədən uğur qazanmaq mümkün deyil. Bu xüsusən yeni gənc nəsile aiddir.

Şəhərimizdə müxtəlif kompüter kursları fəaliyyət göstərir. Bunlardan biri də Məmməd İbrahimov küçəsində (köhnə bazarın yanı) yerləşən “Dəniz” kompüter kurslarıdır. Ümumi sahəsi 30 kvadratmetr olan təkotaqlı salonda 3 nəfər çalışır. Öyrənişən ki, kursun rəhbəri və eyni zamanda müəllimi Pərviz Əkbərovdur. P.Əkbərov Bakı şəhərində xarici diller liseyində oxuyub. Kompüter üzrə gənc prodislər kursunu qurtarıb. 10 ildən artıq şəhərin müxtəlif idarə, müəssisə və təşkilatlarında kompüter mütəxəssisi kimi çalışıb. 2 ilər ki, “Dəniz” kompüter kurslarını açıb və onun rəhbəridir. Onun köməkçisi isə gənc kompüter müəllimi Anar Poladovdur.

Burada hansı xidmətləri göstərisiniz və kimlər kursda təhsil ala bilər? -sualı kurs rəhbəri cavab olaraq dedi:

-Kompüter sevənlərə yaş məhdudiyyəti yoxdur. 3,6 və 9 aylıq kurs müddəti təyin etmişik. Buranı bitirənlərə qanunvericiliyə müvafiq olaraq sertifikat və diplom verilir. Dəslərimiz həftədə 2 dəfə olmaqla 1-2 saat müdəttindədir. «Ofis proqramları-Word, exsel, “Nero, playerlər, konverterlər, “Antiviruslər», «Bios», «Format və proqramların yazılıması», «İnternet proqramları» və sair proqramlar üzrə dəslər keçirilir. Ofisimizi genişləndirə bilsək digər vacib proqramlar üzrə dəslər keçirəcəyik. Dəslərimiz isə hələlik rus, ingilis və Azərbaycan dillərində aparılır.

Salonun digər üzvü isə Rövşən Babayevdir. O isə əsasən dizayn, çəkiliş və s. işləri həyata keçirir, şəhid və qazilərimiz haqqında məlumat toplayaraq albom düzəldir, xatirə lövhələri hazırlayırlar.

Kurs rəhbəri Pərviz Əkbərov söhbət zamanı onu da bildirdi ki, bu güne qədər kursumuzu 100 nəfərdən çox gənc qurtarıb. Şəhərimizdə yənə onlardan xarici ölkələrdə işləyənlər var. Məqsədimiz daha savadlı, hazırlanmış kompüter mütəxəssisləri hazırlamaqdır.

Musaxan HEYDƏRLİ

BUNLARI BİLMƏK MARAQLIDIR

Dünyada en qədim universitet əsası 989-cu ilde qoyulmuş Misirin Əl-Əzher universitetidir.

1953-cü ilde Amsterdamda kitab sərgisində post markasından 10 dəfə kiçik olan kitab nümayiş etdirilmişdir.

Qızdırılarda sıxlın, soyudulunda ise genişlənən yeganə berk cism almazdır.

Dünyada en düzü və en şəffaf suyu olan dəniz Aralıq dənizidir. Onun şərq hissəsində görünmə məsafəsi 60 metirdir.

Suyun dərinliyinə getdiğən rənglər (yaşlı, qırımızı, narıncı, sarı-göy və s.) və istilik şuları itir və zülmət qarənliqə çevirilir. 750 metr dərinlikdə həddindən artıq qarənliq olur. 1000 metrlikdə isə qarənliğin dərəcəsini demek mümkün deyil.

Yapon alımları müəyyən etmişlər ki, hansı yerin suları kalsiumla zəngindirse orada uzunömürlü adamalar çox və ürek xəstəliyi də az olur.

İsti və quru havada insan fiziki iş gücünə zərur olur. Onun şərq hissəsində görülmə məsafəsi 60 metrdir.

Hindistanın bəzi əyalətlərdə məktəblərdə dərs buraxan yaşlı əvəzinə ertəsi günü yaşlı atası, anası gelməlidir. Leyləklər səs çıxmır, dindiklərini şappoldadırlar. Onlar siçovulları məhv edir, qurbagliarı yeyirlər.

**Topladı
Ə.NƏSİBLİ**

«İSİQ»- 2021 ƏZİZ OXUCULAR!

Şirvan şəhərinin ictimai-siyasi qəzeti «İSİQ»-a 2021-ci ilin 2-ci yarısı üçün abune yazılışı başlanmıştır.
6 aylıq abune haqqı 14 manatdır.
«İSİQ»-a 6 sayılı regional mətbuatı yayımı idarəsində yazılmışq olar.
Hə-AZ39AIIB 3306001944100281141.
VÖEN -2100104521. İndeks 66858
«İSİQ»-a öz qəzətinizə abune yazılılığı unutmayıñ!

Təsisçilər:
Şirvan şəhər İcra Hakimiyyəti başçısının aparatı və “İSİQ” qəzətinin jurnalist kollektivi

Müəllifin və redaksiyanın mövqeyi üst-üstə düşməye biler

Materiallar redaksiyanın kompüter mərkəzində yığılıb səhifələnmişdir

Qəzet BZ mətbəəsində çap olunmuşdur.

Telefonlarımız:
Baş redaktor: 6-35-60
Redaktor müavini: 6-31-35
E-mail: isiq.qezeti@gmail.com

Ünvanımız:
Şirvan şəhəri,
i.İ. Qayıbov küçəsi 16,
Şəhadətnamə №161
İndeks: 66858
Tiraj: 650

**Baş redaktor:
F.N.RƏHİMOV**

